

# ÖMƏR XƏYYAMIN RÜBAİLƏRİ M.HADİNİN TƏRCÜMƏSİNDE



**İSLAM QƏRİBLİ,**  
AMEA Nizami Gəncəvi adına  
Ədəbiyyat Institutu Yeni dövr Azərbaycan  
ədəbiyyatı şöbəsinin müdürü,  
filologiya elmləri doktoru,  
professor

XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatının süntulalarından biri olan Məhəmməd Hadi (1789-1920) yaradıcılığının müəyyən qismini onun tərcümələri təşkil edir. O, mükəmməl şökildə bildiyi ərəb və fars dillərindən onlarla elmi, publisistik və bədii əsəri Azərbaycan dilinə tərcümə edərək əsrin (XX əsr nəzərdə tutulur - İ.Q.) əvvəllərində çıxan "Həyat", "Füyuzat", "Təzə həyat", "Tərəqqi", "Səda", "İttifaq" və "İqbəl" kimi metbuat orqanlarında çap etdirmişdir.

Müşahidələr göstərir ki, Şərq klassikləri içərisində M.Hadinin rəğbet bəslədiyi, yaradıcılığından bəhrələndiyi və əsərlərini tərcümə etdiyi şairlərən biri Ömər Xəyyam (1048-1131) olmuşdur. Maraqlı orasıdır ki, M.Hadi yalnız Ö.Xəyyamin rübailərini tərcümə etməklə kifayətlənməmiş, Türkiyədə yaşayarkən (1911-1913) onun həyat yolu və yaradıcılıq dünyası barədətraflı bir məqalə yazaraq İstanbulda çıxan "Tənin" qəzetində ("Tənin", 18 haziran 1911 [5 haziran 1327], N 28) çap etdirmişdir. Bu yazımı Ömər Xəyyamın Türkiyədə və Azərbaycanda öyrənilməsi sahəsində ilk adımlardan biri də hesab emək olar.

Ömər Xəyyamı "ədəbiyyati-islamıyyənin ən bənam, ən azadəkeləm simalarından" hesab edən M.Hadi müxtəlif mənbələrdən istifadə edərək belə qənaətə gelir ki, Ömər Xəyyam hicri tarixinin beşinci əsrinin ortalarında yaşamışdır. Ö.Xəyyamin təhsil illəri, tələbə yoldaşları, yaşam tərzi, əsərləri barədə məlumat verən müəllif təəssüfle qeyd edir ki, Çingiz xanın İran hücumu esnasında bir çox qiymətli kitablarla bərabər Ö.Xəyyamin da əsərləri yandırılmış, təsadüf nəticəsində "Rübaiyyati-Xəyyam" və astronomiyadan bəhs edən "Zici-Cəlali" əsərləri qurtula bilmişdir...

Ö.Xəyyamı "kainati-həyata bədbin bir gözlükə baxan bu şairi-həkim" adlandıran M.Hadi onun rübailərinin üçünün farsca mətnini və nəşrlə tərcüməsini verdikdən sonra mütəfəkkirin son şeirlərindən bəhs edir. M.Hadi qeyd edir ki, Ö.Xəyyamın əsərləri Osmanlı türkçəsinə və Azərbaycan dilinə tərcümə edilib yayılmış da, onun əsərləri İsgəndəriyyə, London, Paris, Berlin və Hollandiya kitabxanalarında mövcuddur. Müəllif daha sonra bildirir ki, "Xəyyamın "Rübaiyyat"-i Avropa lisənlərinə tərcümə olunaraq şairin miləni-mütəməddinə tərəfindən tanınmasına səbəb olmuş və "bu cümlədən olmaq üzərə "Cəbr və müqabilə" kitabı fransızcaya tərcümə olunmuşdur".

Ö.Xəyyamın farsca şeirləri ilə yanaşı, ərbəcə də şeirlərinin olduğunu qeyd edən və bunlardan birinin tərcüməsini verən M.Hadi bildirir ki, "Şair son nəfəsi-həyatında şu sözü də söyləmişdir: Allahummə inni arəftükə əla məblağıl- imkani! (Ey mənim Rəbbim, dərəcəyi-idrakımın imkanı erdiyi qədər səni tanıya bilməm.)

\* \* \*

1913-cü ilin axırlarında Türkiyədən Azərbaycana qayıdır mətbuatla əlaqələrini bərpa edən, "İqbəl" qəzeti redaksiyasında çalışmağa başlayan M.Hadi bu

qəzətdə şeir və məqalələri ilə yanaşı, Ömər Xəyyam Nişaburinin bir neçə rübaisini də tərcümə edərək dərəcədə etdirmişdir ("İqbəl" qəzeti, 24 mart, 3, 7, 12, 25 avqust 1914; №608, 703, 706, 709, 515).

Qəzeti 24 mart 1914-cü ilde çıxmış 608-ci nömrəsində M.Hadinin sərlövhədən əvvəl "Həzrət Xəyyamın şeirlərini tərcüməyə cürət edirəm" adlı qeydi, qeyddən sonrakı müqəddimədə xarakterli hissədə isə Ö.Xəyyam və digər klassik Şərq şairləri haqqında bəzi bilgilər verilmişdir.

Elmi xarakter daşıyan bu məlumatlarda Ömər Xəyyama yüksək dəyər verən M.Hadi yazır: "Ömər Xəyyam ki, mədəni və dühaşunas olan millətlərin tarixində, tarixi-ədəbiyyatında xeyməzəni-əzəmət və ehtiyam olmuşdur, Xəyyam zindənamdır, əbədhəyatdır, cavidi-də bir diriliyə malikdir" ("İqbəl", №608).

Sonrakı abzaslarda Seyid Əzim Şirvaninin bir, Hafiz Şirazinin iki beytini misal gətirməklə Qərbələ müqəyyisədə Şərqdə sözə, sənətə qiymət verilmədiyindən gileyənən şair özünün Xəyyamın və Hafizin bir sənəktar olaraq böyüküyünü tərənnüm edən altı beytlik şeirini verir, daha sonra Xəyyam və onun irsi barədə aşağıdakılardır deyir: "İştə səltənəti-hürriyətin hökmədarı-ziiqtidarı olan həzrəti-Xəyyamın əşarı, əşarı-hərdəmbaharı elmən, fikrən və irfanən yüksəlmış miləl və əqvamin dillərinə tərcümə edilmiş və ciddən də layiq olduğu məqəmi-büləndi ehraz eyləmişdir. Xəyyam Şərqdə binam olsa da, Qərbələ banamdır. Xəyyam Şərqi-qafildə üfəl etsə də, Qərbi-Şərqdə pirl-pirl parlayır və yaşayır. Mən nəmi-Xəyyamı yaşıdan cahanı-mədəniyyətə pərəstiş eylərəm."

Bu gündən etibarən o şairi-həkimin əzhari-əşarəsini, əşarı-hərdəmbaharını tərcümə edirəm və bu gün pek xəzənzadə bir mənzərə göstərən gülşəni-ədəbiyyatımızi xəndədəri-rövnəq və təravət etmək istəyirəm.

Xəyyam laqeyd və laqəbdər. O cahanbaha şeirləri tərcümə edəcək bir cürəti-küstaxanə göstərdiyimden dolayı məni əfv edəcək də əminəm" ("İqbəl", №608).

M.Hadinin Ö.Xəyyamdan etdiyi tərcümələrə keçməzdən əvvəl bir məsələni qeyd etməyi zəruri hesab edirik. Məlumudur ki, Ömər Xəyyam filosof, münəccim və riyaziyyatçı alim kimi daha çox məşhurdur və tədqiqatçıların fikrincə, o, rübailərini ruhuna təskinlik üçün yazmışdır.

Ö.Xəyyamın konkret olaraq neçə rübainin müəllifi olması bu gün də mübahisəli məsələlərdən. Bəziləri onun rübailərinin sayının daha çox, bəziləri isə 225 civarında olduğunu qeyd edirlər. Professor Nəsib Göyüşovun Ömər Xəyyamın "Rübailər" kitabına yazdığı "Xəyyam: Şərq müdriliyinin timsali" müqəddiməsindən aydın olur ki, İran alimləri Qasım Qəni və Məhəmməd Əli Foruqinin təhlillərinə və dəqiqləşdirmələrinə görə Ö.Xəyyamın olduğu şübhə doğurmayan rübailərin sayı 178-dir. 48 rübai Ö.Xəyyamın ruhuna uyğun gəlsə də, onların Ö.Xəyyama aidliyi hələ ki, mübahisəlidir (Ömər Xəyyam. Rübailər. Bursa: Dora Basım-Yayın Dağıtım LTD ŞTİ, 2014, s. 21; Bundan sonra: Ö.Xəyyam. Rübailər).

Tədqiqatçılar belə hesab edirlər ki, Ö.Xəyyamın rübailərinin toplandığı əlyazma və çap kitablarının əksəriyyəti qüsurlu olmuş, əvvəllər Azərbaycan dilinə edilmiş tərcümələr də udurma və təhriflərlə dolu mətnlər əsasında edilmişdir (Ö.Xəyyam. Rübailər, s. 21). M.Hadi Ö.Xəyyamın rübailərini tərcümə edərkən hansı mənbəyə əsaslandığını göstərmədiyindən, biz onlarından haradan götürüldüyü müəyyənləşdirməkdə çətinlik çəksək də, on rübədən beşinin farsca orijinalını Ö.Xəyyamın dəqiqləşdirilmiş rübailərinin çap olunduğu kitabdan (Bax: Ö.Xəyyam. Rübailər) əldə edə bildik ki, aşağıda onlardan bəhs edəcəyik.

"İqbəl" qəzeti 608-ci nömrəsində Ö.Xəyyamın iki rübaisinin tərcüməsi verilir. Rübailər aşağıdakılardır:

Şəhər içməsən, içənlərə də tən səndədir,  
Mümkün olursa, mən oluram sonra tövbəkar.  
Ey içməməklə fəxr qılan şəxsi-huşyar,  
Quldur şərab o işlərə nisbət ki, səndədir

("İqbəl", N 608)

Alüftəyə deməşdi ki bir şeyx: - Məstsən,  
Hər vaxt başqa bir torun olursan əsiri sən!  
Alüftə söylədi: - Nə desən mən o! Ya ki sən?  
Qəlbən də zahirin kimi təqvapərəstmisən?

("İqbəl", N 608)

Birinci rübainin orijinalı belədir:  
Gər mey nəxori tənə məzən məstan ra,  
Bonyad məkon to hiylət o dəstan ra.  
To qorre bedan məşo ke mey mi nəxori,  
Səd loqme xori ke mey qolam əst an ra

(Ö.Xəyyam. Rübailər, s.30).

Əgər mey içmirsənsə, məstlərə tənə vurma,  
Söylədiklərinlə hiylənin və məkrin əsasını qoyma.  
Sən çox da mey içməməyinlə qürrələnmə,  
Yüz loxma ki, yeyirsən, mey onun yanında qulam - qul kimidir.

Xatırlımaq istəyirik ki, Ö.Xəyyamın bu rübaisi böyük əruzşunas alım Əkrəm Cəfər tərəfindən də tərcümə olunmuşdur. Həmin tərcüməni də burada veririk:  
İçmirsən əgər məstləri töhmətləmə sən,  
Yüz qəlbə qəmə, dərdə salır hər fitnən.  
Sən içməməyinlə fəxr edirsən, lakin  
Yüz iş törədirən daha pis içməkdən

(Ö.Xəyyam. Rübailər, s.31).

Orijinalla tutuşdurduqda belə bəlli olur ki, hər iki tərcümə bir növ sərbəst tərcümə təsiri bağışlayır. Bəzəni misraların tərcüməsi M.Hadidə, bəziləri isə Ə.Cəfərdə uğurlu almışdır.

Orijinalını əldə edə bilmədiyimiz ikinci rübainin altında belə bir qeyd verilmişdir: "Bakı, 23 mart, 1914". Çox mənalı və iibrətamız bu dördlükdə din xadimi ilə "alüftə" - fikri dağınış, məst bir adam qarşılıqlıdır. Məst adamin "sən nə desən mən oyam, yəni göründüyüm kimiyəm, sən isə daxilin ile xaricin təzad təşkil edir. Zahirdə abid, təqvapərəst kimi görünsən də, daxilin fitnə-fəsad yuvasıdır", - sözləri dindən öz çirkin məqsədləri üçün istifadə edənlərə tutarlı bir cavabdır.

"Mərifət əhli olan kimsəyə canım qurban" və "Keçmiş gününü heç düşünüb yad etmə" misraları ilə başlayan 3-cü və 4-cü rübailər qəzeti 703-cü nömrəsində "Pəyami-Xəyyam. Ləyamut şairin Ölmez sözləri (təqidiyuna ithaf)" başlığı altında çap olunmuşdur.

Orijinalını əldə edə bilmədiyimiz birinci rübайдə cahilin söhbətinin dönyaının ən böyük əzabı hesab edən şair bildirir ki, imkan olsa mərifət əhlinə canım qurban edər, başımı yolunda verərəm. M.Hadi rübaini sadə və oxunaqlı dillə belə tərcümə edir:

Mərifət əhli olan kimsəyə canım qurban,  
Qoyaram payinə baş, gər ola bilsə imkan.  
İsteyirsən biləsən ciddən əzab ələmini,  
Cahilin söhbətidir iştə cahanda nirani

("İqbəl", N 703).

İkinci rübainin orijinal mətni belədir:  
Öz dey ke qozəst hiç əz u yad məkon,  
Fərda ke nəyamədə əst fəryad məkon.  
Bər mandə vo qozəste bonyad məkon,  
Hali xoş baş o omr bərbad məkon

(Ö.Xəyyam. Rübailər, s.306).

Dünən ki, keçdi, onu heç yad eləmə,  
Sabah ki, gəlməmiş, fəryad eləmə.  
Keçmiş və gələcəyi, özül, təməl hesab etmə,  
İndimi xoş yaşa, ömrü bərbad eləmə.

M.Hadinin tərcüməsi:  
Keçmiş gününü heç düşünüb yad etmə,  
Əndişəyi-fərda ilə fəryad etmə.  
Nə məziyi xatırla, nə istiqbalı,  
Halında xoş ol, ömrünü bərbad etmə

("İqbəl", N 703).

Ö.Xəyyamın bu rübaisi M.Müşfiq, Ə.Cəfər və Mir Mehdi tərəfindən də dilimizə çevrilmişdir ki, onların da mətnini burada veririk:

M.Müşfiqin tərcüməsi:  
Gəl keçən günləri heç yad eyləmə,  
Yarın ki, gəlməmiş, fəryad eyləmə.  
Gəlməşin, keçmişin üstündə durma,  
Hali gör, ömrünü bərbad eyləmə

(Ö.Xəyyam. Rübailər, s.307).

Ə.Cəfərin tərcüməsi:  
Bir gün ki keçib gedib, onu salma yada,  
Bir gün ki sabah gəlməlidir, yoxdur o da.  
Nə keçmişə, nə gəlməşə bağlama bel,  
Hal ilə xoş ol sən, ömrünü verəm bəda

(Ö.Xəyyam. Rübailər, s.307).

Mir Mehdinin tərcüməsi:  
Ey dost, gəl özünü qüssəyə salma,  
Bu köhnə dönya qəminə dalma.  
Olmayan gəlməmiş, olan keşmişdir,  
Olub-olmayanın hayına qala

(Ö.Xəyyam. Rübailər, s. 307).

Diqqət etsək, orijinala ən yaxın və uğurlu poetik tərcümə M.Hadi və M.Müşfiqin tərcümələridir. Əkrəm Cəfərin tərcüməsi şeiriyyət, Mir Mehdinin tərcüməsi məzmunca zəifdir, daha doğrusu orijinala uyğun deyil.

(Davamı 7-ci səhifədə)

# ÖMƏR XƏYYAMIN RÜBAİLƏRİ M.HADİNİN TƏRCÜMƏSİNDE

(Əvvəli 4-cü sahifədə)

“İqbali”in 706-ci nömrəsində çıxan iki rübai “Pəyami-Xəyyam” başlığı altında çap olunmuşdur. Din xadiminə xitabən deyilən bu rübaide müəllif bildirir ki, sən bizi sərməst hesab etsən də, biz səndən ayıqıq. Biz şərab, sən isə insan qanı içirsən. Hansımız haqlıq, sən ya biz?

Rübaini M.Hadi belə tərcümə edir: Səndən biz, əya müfti ki, çox pərkarız, Sərməstləriz, səndən, evet huşyarız, Biz badayı-nab içmədə, sən xuni-bəşər, İnsaf ilə söyle: - Hankımız xunxarız? (“İqbali”, №706)

Rübainin orijinali belədir:


Ey sahebe- fetva ze to pərkartərim,  
Ba in həme məsti ze to hoşyartərim.  
Ma xune-rəzan xorim o to xune-kəsan,  
Ensaф bedeh, kodam xunxartərim?

(Ö.Xəyyam. Rübailər, s. 486)

Ey fitva sahibi, səndən daha çox bacarıqlıq, Məstik, amma səndən daha ayıqıq. Biz üzümüz qanın içirik, sən isə insan qanın, İnsaf elə, hansımız daha qan içənik?

Ö.Xəyyamın bu gözəl və cəsaretlı rübaisi Hüseyn Cavid, Əkrəm Cəfər və Mir Mehdi tərəfindən də dilimizə tərcümə olunmuşdur. Ən uğurlu və orijinalla az qala üst-üstə düşən tərcümə M.Hadinin tərcüməsidir. Fikrimiz mübahisə doğurmasın deyə, hər üç tərcüməni təqdim edirik:

Həzrəti müfti, sizə nisbətlə biz,  
Həm ayıqız, həm deyiliz nəşəsiz.  
Biz içirik badə, siz insan qanı,



Hankımız anlat daha çox vəhşiyiz?  
(Ö.Xəyyam. Rübailər, s.487)

Ey müftiyi-şəhr, bizdədir pərgarlıq,  
Məstiksə də səndən daha çox huşyariq.  
Sən xalq qanını içmədəsen, biz üzümüz,  
İnsaf elə, hansımız çox xunxarıq?

(Ö.Xəyyam. Rübailər, s. 487)

Ey şəhər müftisi, səndən pərgariq,  
Bunca sərəxşluqla səndən huşyariq.  
Biz şərab içirik, siz xalq qanını,  
İnsaf et, hansımız daha qəddarıq

(Ö.Xəyyam. Rübailər, s. 487).

M.Hadinin tərcümə etdiyi “Müşəf” duruyor bir əldə, bir əldə də cam” mərası ilə başlanan rübainin də farsca mətnini qeyd olunan kitabda tapa bilmədik. Rübainin tərcüməsindən göründüyü ki-

mi, burda təsvir olunan lirik qəhrəman gah özünü bir elində Quran olan halal insan, gah da bir əlində mey dolu cam olan haram əhli adlandırır. Bu qəhrəmanın daxilində ikilik var. O, nə tam müsəlmandır, nə də başqa yol əhli, yəni kafir. Həmin rübainin tərcüməsi belə təqdim olunur:

Müşəf duruyor bir əldə, bir əldə də cam,  
Gah mərdi-halalız, gah mərdi-haram.  
İştə bu göy altında biz o kimsələriz,  
Nə başqa yol əhliyik, nə də müslimi-tam  
(“İqbali”, №706).

M.Hadi Ö.Xəyyamın daha dörd rübaisini tərcümə edərək “İqbali” qəzetiinin 709 və 715-ci nömrələrində dərc etdirir ki, həmin tərcümələr bunlardır:

Cövründən, ey asiman ki, şadan deyiləm,  
Hürrəm ki, əsir olmağa şayan deyiləm.  
Bięql ilə naəhləsə şayəd meyilim,  
Mən də o qədər ağılli insan deyiləm  
(“İqbali”, №709).

Ən yaxşısı könlü mey ilə şad edəlim,  
Mazi ilə atiyi də az yad edəlim.  
Bu ariyət aləmində bir məhbusu,  
Zənciri xirəddən bir az azad edəlim  
(“İqbali”, №709).

Xəllaq kimi əlim irişsəydi əgər,  
Bu qübbəni ortadan edərdim zail.  
Bir başqa fələk bina edərdim yenidən,  
İstəklərinə qolay olardı nail  
(“İqbali”, №715).

Olduqca əsirin necə pərvaz edəyim,  
Eşqinlə nasıl nəğməyə ağaz edəlim?  
Bir ləhzə gözüm yaşları qoymaz gözümü,  
Başqa bir üzü görmək üçün baz edəyim  
(“İqbali”, N 715).

1, 2 və 4-cü rübailərin farsçası əlimizdə olmasa da, 3-cü rübai Ömer Xəyyam “Rübailər” kitabında vardır (Ö.Xəyyam. Rübailər, s. 324). Rübainin farsca mətni belədir:

Gər bər fələkəm dəst bodi çon yəzdan,  
Bər daştəmi mən in fələk ra ze miyan.  
Vəz no fələke-digər çenan saxtəmi,  
Kazade be kame-del rəsidi asan  
(Ö.Xəyyam. Rübailər, s.324).

Əgər Yaradan kimi əlim  
göy qübbəsinə yetsəydi,  
Mən bu göy qübbəsini  
(fələyi) aradan götürərdim.  
Yenidən elə bir aləm düzəldərdim ki,  
Orda ürək öz kamına,  
arzusuna asanlıqla çatsın.

Bu rübai Əkrəm Cəfər tərəfindən  
belə tərcümə edilib:

Qüdrətdə əgər olsa idim bir yradan,  
Yox eylər idim bu aləmi mən ardan.  
Sonra yaradardım elə bir aləm ki,  
Öz arzusuna asan çata hər insan  
(Ö.Xəyyam. Rübailər, s. 325).

Göründüyü kimi, M.Hadinin tərcüməsində rübainin tələbindən doğan qafiyə sistemi pozulsa da, (AABA əvəzinə AB-CA) məzmun qorunub saxlanmış, sərbəstliyə o qədər də yol verilməmişdir.

M.Hadinin Ö.Xəyyamdan tərcümə etdiyi rübailəri nəzərdən keçirəndə bir daha şahidi oluruq ki, şair estetik idealına uyğun olaraq Ö.Xəyyamın bəşəri mövzulu rübailərini seçərək dilimizə çevirmiş, idealını elan üçün onlardan bir vasitə kimi istifadə etmişdir.